

Mədəniyyətimizin inciləri

Bələ bir deyim var: "Əsl aktyor üçün rolun böyükü-kıçıyi olmur. Bu fikri başqa cür sosləndirək deməliyik ki, dahi bostəkarımız Üzeyir Hacıbəyovun əsərlərinin böyükü-kıçıyi yoxdur. Onların hamisi nohəng, qiyməti və son dərəcə maraqlıdır. Bunun "Arşın mal alan" operettasının timsahında izahına çalışacağı.

Bəri başdan deyok ki, bu əserin maraqlı bir səhənə tarixi vardır. Əsər müxtəlif teatrlarda və müxtəlif dillərdə tamaşa qoyulmuş, geniş şöhrət qazanmışdır. Bununla birgə, operetta çox maraqlı ekran həyatı yaşamışdır. Hələ 1917-ci ilin sonlarında bu əsər əsasında ilk dəfə film çəkilmiş, lakin kinolent kinosənətinin en adı təhləblərini bəle ədəya bilmədiyi üçün uzun müddət nümayiş etdirilməmişdir. 1940-cı ildə Bakı kinostudiyasında operettanın yenidən ekranlaşdırılması qərara alınır və filmin ssenarisi yazıçı-dramaturq Sabit Rəhmanə taşırılır. O, yarımla ilə yaxın ssenari üzərində gərgin iş aparır. Dramaturqın Ü. Hacıbəyovla tez-tez görüşməsi və ondan dəyərlər məsləhətlər alması gözəl bahro verir.

1941-ci ilin iyun ayında filmin adəbi ssenarisi hazır olur. Bakı kinostudiyasının bədii şurası ssenarini müzakirə etmək üçün xüsusi iclas çağırır. 1941-ci il iyun ayının 17-də Ş. Abbasovun sədrliyi ilə keçirilən bu iclasda Ə.Əbülləsən, R. Təhmasib, M. Mikayılov, Ə. Məmmədova, İ. Əsfandiyev, M. Dadaşov, A. Quliyev, S. Rəhman və başqları çıxış edirlər. Mənbələrən məlum olur ki, çıxış edənlər ssenarının yüksək səviyyədə yaradığını qeyd etməklə yanaşı, bəzi hissələrin ixtisar olunmasını tövsiyə etmişlər. Maraqlıdır ki, "Arşın mal alan"ın ssenarisi bu dəfə qəbul olunmayıb, xüsusi dövlət komissiyasının müzakirəsinə verilir. Komissiyanın iclası isə iyun ayının 18-da keçirilir. İclasa yenə de Ş. Abbasov sədrlik edir, Ə. Əbülləsən, Ü. Hacıbəyov, M. Rəfili, B. Seyidzadə, S. Rəhman, Q. Məmmədov və başqları ssenari barədə öz fikirlərini söyləyirlər. Ü. Hacıbəyovun iclasdakı çıxışı böyük maraqlı doğurur. Ssenaridə Soltan bəy rolu birtərəfli təsviri olduğundan operettadakı tip səviyyəsinə qalxa bilməməsi Ü. Hacıbəyovun nəzərindən yayılmır və bu məsələyə toxunaraq deyir: "... Men Soltan bəy roluన bəle təqdim etməmişəm. Onu xarakterini özü açan patriarxal bir adam kimi göstərməyə çalışışam. Məsələn, onun hokim və ya məhəndis olan ziyanlıları görməyə gözü yoxdur. Ziyanlılar xoşlamadığı elementlərdirlər. O, daha çox böyliyə

rəğbat bəsleyir. Odur ki, Soltan bəyin yanına həkim, yaxud mühəndis gələndə onlara necə rəftər etməyi bacarmır. Ona elə gelir ki, ziyanlı ən alçaq təbəqəyə məxsusdur..."

Böyük sənətkar yaratdığı tipin səhnədə olduğu kimi, ekranda da eyni dərəcədə qüvvəti çıxmasını arzuladı-

ğından ssenariyə öz etirazını bildirir. Ü. Hacıbəyov Soltan bəyələrə əlaqədar daha bir epizodda da razılışdırır və onu dayışdırır - mövqü təklif edir. Məlumdur ki, operettada Soltan bəy Cahan xalani qapıda qarşılıyır və Əsgər bəy golondon sonra hər ikisini elə oradan qovur. Səhnədə hayatı geniş fon-

da göstərmək mümkün deyil. Ancaq ekranda həmin epizodu geniş həyət fonunda vermək daha məqsədəyəndür. Ssenaridə isə Soltan bəy Cahan xalani qapıda qarşılıyır və onu evə dəvət edir. Ü. Hacıbəyovun bu epizoda etirazı da həmin səbəbdəndir. "...Soltan bəyin Cahanı həyata görüb, içəri də vət etməsi da yaxşı təsir bağışlamır. Əvvəla, bəy tanınmışlığı adımı evə də vət etmez. İkinci, həyətdə səhəbət etmək mümkün olduğu halda, içəri çıxırmaq nəyə lazımdır? Bəlkə, ona görə ki, bu epizoddan sonra şəyərlər atılması golur? Şəyərlər həyət qapısından da atmaq olar... Ssenaridə göstərilirdi ki, Əsgər bəy "arşın malçı" kimi həyətə girərkən onu qarınlar ohata elir, Telli qızları çağırır. Bu epizod da Əsgər bəyi gözel qızlar ohata etməli və onların içərisindən Gülçöhrəni seçməlidir. İcləs iştirakçılarından bəzisi Əsgər bəyi "arşın malçı" kimi həyətləri gözəsinə və qadın rollarının çadraları göstəriləməsi əleyhinə çıxır. Lakin Ü. Hacıbəyov bu fikirləri qəbul etmir və filmdə də hadisələrin operettada olduğu kimi cərəyan etməsinə arzulayır. Komissiya üzvlərinən bir çoxu məsələ qaldırır ki, "Arşın mal alan" operetə olduğunu üçün, ssenarini qısaltınaq hesabına musiqiyyə geniş yer verilsin. Akademik Hüseynov bu fikri torofdar çıxaraq deyir: "... Mənə elə golir ki, səhəbət Üzeyir bəyin musiqili operetasının ekranlaşdırılmasından gedirə, musiqi barədə dəhaçox düşünmək lazımdır. Əsgər ssenari olduğu kimi çəkiləsə, musiqiyyə yer qalmayacaq. Mənə, ssenarini artıq epizoldardan tozmıləməli və musiqidən dəhaçox şəkildə istifadə olunmalıdır. Bu əsər təkəz azad sevincdən bəhs etmir, onda zəngin musiqi, çox gözəl və cəzidərəmelərə malikdir. Bu əsər təkəz azad sevincdən bəhs etmir, onda zəngin musiqi, çox gözəl və cəzidərəmelərə malikdir.



"Arşın mal alan" in
səhənə tarixi

Komissiya göstərilən nöqsanları düzəltmək şərtile ssenarini qəbul etməyi məsləhət görür və rejissor variantını hazırlamağa icazə verir. Lakin təxminən bir ay sonra başlanan Böyük Vətən müharibəsi bu nəcib işə başlamağa imkan vermir. Filmin çəkilişi iki il ləngiyir. Ssenarının rejissor variantı nəhayət bədii sovetin 1 dekabr 1943-cü il tarixli iclasında qəbul edilir. İclas R. Rzannın sədrliyi ilə keçir. M. Mikayılov, Ə. İsmayılov, S. Rəhman, Ə. Atakişiyev, M. Dadaşov, İ. Qasımov və başqaları əsər barədə öz fikirlərini bildirdikdən sonra, bədii sovet ssenarini istehsa-lata buraxmağı qərara alır. Bədii sovetin 1944-cü il 7 iyun tarixli iclası aktyor heyətinin müəyyənləşdirilməsinə həsr olunur. Yaziçi M. Hüseynin sədrliyi ilə keçən bu iclasda R. Behbudo-vun Əsgər bəy, L. Bədirbəylinin Gülçöhrə, F. Mehrəli-yevanın Telli, L. Abdullayevin Vəli rollarında çəkilməsi qərara alınır. Lakin Soltan bəy və Cahan xala rollarında hansı aktyorların çəkiləcəyi mübahisə doğurur. Soltan bəy rolu barədə filmin quruluşçu rejissoru R. Təhmasibin xatirələrində oxuyuruq: "...Mən qərara almışdım ki, Soltan bəy rolunda görkəmli aktyor Kazım Ziya-nı çəkim. Sınıq çəkilişindən də çox gözəl çıxmışdı. Ü. Hacıbəyov sıfariş göndərmişdi ki, əger mümkün蒲ursə, Ələkbər Hüseynzadəni də yoxlayım. Ə. Hüseynzadə sınaq- dan çox gözəl, hətta mübaliğəsiz deyərdim ki, bütün aktyorlardan qüvvətli çıxdı. Mən Üzeyirin istədəti tanımaq məhərətinə qibtə elədim... Bu rolda çəkilmək üçün A. Bünyadzadə, X. Məlikov və H. Kələntərli də namızad göstərilmişdir. Lakin R. Təhmasibin qeyd etdiyi kimi. Ü. Hacıbəyovun "istedəti tanımaq məhərəti qalib gəlmışdır. Cahan xala rolu ifaçısı da geniş mü-zakirəyə səbəb olur. Bu rolda çəkilməkdən ötrü bir neçə aktyor sınaqdan çıxarıılır. Onlardan M. Kələntərli da-ha münasib hesab edilir.

1940-cı ildən yaradılması qərara alınan "Arşın mal alanın çəkilişi 1945-ci ilin aprel ayında axır ki, başa çatdırılır. Film Ümumiyyətfaq ekranlarına vəsiqə alandan bir il sonra kinolent və yaradıcı kollektivin üzvlərindən bir neçəsi SSRİ Dövlət mükafatına layaq görülür. Bu mü-vəffəqiyyət bir neçə illik çəkilən zəhmətin hədər getmədiyini bir daha sübut edir. Azərbaycan kinematoqrafçıları "Arşın mal alan mövzusuna 1966-cı ildə yenidən qayıtsalar da ilk variantdan qabağa gedə bilməmişdir. Böyük bəstəkarın anadan olmasının 120 illiyi ərəfəsində onu da etiraf etməliyik ki, bu sahədə indən belə də uğun qazanılmayacaq. Çünkü on böyük uğur elə onda qazanılmışdır..."

*İlqar Hüseynov,
ADMİU-nin kafedra müdürü*